

Dizaynın Əsasları Fənni Üzrə İmtahan Sualları

1. Rusiyada dizaynın yaranması
2. İstehsal İncəsənəti
3. İnqilabı bayramların tərtibatı
4. Müstəqil dövlət rəssamlıq emalatxanaları
5. Ali bədii-texniki emalatxanalarının (ABTEE) layihələndirmənin maket üsullarının daxil edilməsi
6. Ali bədii-texniki emalatxanalarında konstruksiya və kompozisiya kursları
7. Əsas pedaqoji prinsiplər
8. Müharibədən sonrakı cətinliklərə baxmayaraq yeni tipli məktəbin yaradılması
9. 1925-1932-ci illərdə Bauhauz Dessauda
10. Bauhauz əsərlərinin memarlıq və dizayn sahələri
11. Düzgün obyektlərin təşkil etmə xüsusiyyətləri
12. Dizaynda konstruksiyaların çox funksionalılığı
13. Dizaynda konstruksiyaların mövcudluğu
14. Müharibədən sonrakı cətinliklərə baxmayaraq yeni tipli məktəbin yaradılması
15. Konstruksiyalar və bionika
16. Ali bədii-texniki emalatxanalarının (ABTEE) layihələndirmənin maket üsullarının daxil edilməsi
17. Konstruksiya təsviri forma kimi
18. Gigiyena, ekologiya və dizayn
19. Dizaynın yeni materiallarla istiqamətləndirilməsi
20. Dizayn və müasir texnologiyalar
21. Memarlıq mühitinin dizaynı
22. Çikaqo memarlıq məktəbi
23. Amerikan memarlığının patriarxi L.Sallivenin Şagidi Frenk Leyod Raytın fəaliyyəti
24. London sərgisinin ardınca dünyanın bir çox paytaxtlarında davam etdirilməsi

25. Ümumdünya sənaye sərgilərinin dizaynının inkişafında rolu
26. Çıkaqo memarlıq məktəbinin ən tanınmış publisti Luis Sallivenin fəaliyyəti
27. Amerikan memarlığının patriarxi L.Sallivenin Şagidi Frenk Leyod Raytın fəaliyyəti
28. Kompyuter dizaynı
29. Ulyam Morris və incəsənətkarlarla sənətkarların əlaqəsi naminə hərəkəti
30. Peter Berensin və XIX əsrin əvvəllərinin alman funksioanalizmi
31. Texniki məmulatların formasının estetik mahiyyəti və standartlaşması
32. Dizaynerlərin sevimli yaradıcılıq obyektı
33. İnteryerlərin, avtomobillərin, əlil arabaların, nəqliyyat vasitələri və uşaq oyuncaqlarının dizaynı
34. 20-ci ilin ilk dizayner məktəbləri
35. Müasir dizayner fəaliyyətinin növləri
36. Yaşayış yerlərində, çoxmərtəbəli yaşayış binalarında layihənin palitra vasitələri
37. Sənaye binalarının interyerlərinin təşkilinin xüsusiyyətləri
38. Müasir dizayner fəaliyyətinin növləri
39. 20-ci ilin ilk dizayner məktəbləri
40. Sənaye dizaynı
41. Dizaynerlərin sevimli yaradıcılıq obyektı
42. İnteryerlərin, avtomobillərin, əlil arabaların, nəqliyyat vasitələri və uşaq oyuncaqlarının dizaynı
43. Memarlıq mühitinin dizaynı
44. Yaşayış yerlərində, çoxmərtəbəli yaşayış binalarında layihənin palitra vasitələri
45. Sənaye binalarının interyerinin təşkilinin xüsusiyyətləri
46. Şəhər mühitinin dizaynı
47. Geyim və aksesuarların dizaynı
48. Kompyuter dizaynı
49. Art-dizayn
50. Dizaynın astanasında